

Unudulmuşlar



O, düz 53 il milli kinomuzda çalıştı. Kinematoqrafiyamızın inkişafına üçün elinden geleni esirgemedi. Müxtəlif illərdə kinostudiyada istehsal olunmuş "Kəndlilər", "Arşın mal alan" (1945), "Doğma xalqımıza", "Uzaq sahillər", "O qızı tapın", "Səhər", "Romeo menim qonşumdur", "Xəzər neftçiləri haqqında dastan", "Dənizi fəth edənlər" ve s. film-

sələrə uyğunlaşdırmaq üçün ciddi axtarışlar aparır, görmədiyi və eşitmədiyi şeylərin səsini kinolentində tarixi deqiqliklə canlandırmadından ötrü əsl tədqiqatçıya çevrilir".

Ağahüseyin Əşrəf oğlu Kərimov 1909-cu ilin yanvarın 1-də dünyaya göz açmış, gənclik illərində Əczaçılıq Texnikumunu bitirib aptekdə işləmişdir.

mışdı. Səs operatoru həmin dövrü belə xatırlayırdı: "30-cu illərin ikinci yarısında Azərbaycan kinosunda bir canlanma əmələ gəlmədi. Bu, ilk növbədə kinoya səsin gəlməsi ilə əlaqədar idi. Lakin o zaman bizim qarşımızda bir sıra çətinliklər durdu. Bu çətinliklərin ən başlıcası kinostudiya binasında tammetraji bədii filmlərin istehsal üçün şəraitin olmaması idi. Kinostudiya lazımı texniki avadanlıqla təchiz edilməmişdi. Milli kadrların hazırlanmasına böyük ehtiyac var idi. Kinostudiyanın rəhbərliyi, hətta respublikanın o vaxtkı başçısı Moskvadakı kino rəhbərlərinə nə qədər məktublar yazsa da, elə bir əhəmiyyətli dəyişiklik olmurdı.

Bununla belə, biz həvəsle işləyirdik. K.Əmirov kinostudiyanın texniki ilə təchiz olunması üçün bütün qüvvəsini sərf edirdi. Sonralar onun təşəbbüsü və yaxından iştirakı ilə yeni-yeni avadanlıqlar alınıb kinostudiyada qurulurdu. Səs yazmaq üçün mikrofonlar, aparatlar, pult indikindən tamamilə fərqlənirdi, hecməcə çox böyük idi. Belə avadanlıqla işləmək de çətinlik töredirdi. Buna baxmayaraq, çəkilish meydancasında iş prosesində sinxron yazılış gedirdi. Çalışıldır ki, ətraf səsler, metronun taqtilisi yazılışa düşməsin. Ona görə də aparatin üstünü qalın örtükə bağılamalı

Ağahüseyin müəllimlə Zeynəb xanım bax beləcə əl-ələ verib əlli ilə yaxın bir yerde ömrə sürdülər, xoş günlərində də, çətin günlərində də başqalarına nümunə oldular.

A.Kərimov ilk dəfə filmə çəkilmək üçün dəvət alanda bundan xəbər tutan Zeynəb xanım təəccübünü gizletməyib: "Ağahüseyin, doğru deyirsən, yoxsa zərafat edirsən, sən filmdə baş rola çeki ləcəksən?" deyə ondan soruşmuşdu. Ağahüseyin müəllim də cavabında deymişdi: "Zeynəb xanım, sən Həsəni yaxşı tanıyırsan. O, rol bölgüsündə sehv etmir, həm də risk etməyi xoşlayan kinorejissor".

Bir dəfə A.Kərimovla kinostudiyada görüşəndə mən də onun aktyorluq fəaliyyətinə mat-məettəl qaldığımı bildirdim. Cavabında o, mənə belə dedi: "Əvvələ, mən vaxtılıq kinostudiyanın hemkarlar təşkilatının sədri, partiya təşkilatının katibi və istehsalat üzrə direktor müavini vezifələrində çalışısam. Heç vaxt da öz peşəmə xəyanət etməmişəm. Aktyorluq məsələsinə gəldikdə isə, bu, rejissor Həsən Seyidbəylinin təşəbbüsüdür. O, məni "O, qızı tapın" filmində baş rola dəvət edəndə özüm də təəccüb etdim. Ancaq deyilənlərə görə pis alınnamayıb".

Bu filmdə A.Kərimov quldur dəstəsinin başçısı Emin Şirinov rolunda çəkilmişdir. Onun yaratdığı surət amansızlığı, qəddarlığı, hıyləgərliyi ilə diqqəti cəlb edir. Ağahüseyin müəllimin "O qızı tapın" detektiv filmindəki işi sonradan digər rejissorların da marağına səbəb olmuşdur. O, 1977-ci ildə rejissor Rasim Ocaqovun "Ad günü" filmində epizodik, rejissor Gülbəñiz Əzimzadənin "Qaladan təpilan mücrü" filmində (1982) zərgər, rejissor Eldar Quliyevin "Gümüşgöl əfsanəsi" filmində (1984) xalçaçılıq muzeyinin direktoru, rejissor Vəqif Mustafayevin "Yaramaz" filmində (1988) baba rollarında iştirak etmişdir.

Kinostudiyanın gələcəyi kino və əmək veteranını daim düşündürdü. O, deyirdi: "Hər bir kinostudiyanın markasını onun kollektivinin istehsal etdiyi dəyərli, keyfiyyətli filmlər qaldırır. Filmən əsasını isə ssenari təşkil edir. Yaxşı ssenarı yaxşı rejissorun əlinə düşdükdə əlbəttə, netice də istenilən səviyyədə olur. Hami birdefəlik yadda saxlamalıdır ki, əzif filmlər istehsal etməklə biz studiyani ancaq iflasa uğradı bilərik. Bunun üçün də hər bir kəs öz işini elə qurmalıdır ki, görkəmli ədibimiz Cəfər Cabbarlının adını daşıyan "Azərbaycanfilm" kinostudiyasında yalnız yüksək bədii səviyyəli kino əsərləri yaradılsın, bu filmlər nəinki ölkəmizdə, həm də dünən hər yerində tamaşaçıların rəğbətini qazansın. Men buna inanram. Ayri-ayrı vaxtlarda istehsal olunmuş bir neçə maraqlı film bunu deməyə haqq verir.

Xüsusiət qeyd etmek istəyirəm ki, cavanlarımız secdikləri peşəye ürəkden bağlaşınlar. Hərə öz sahəsində var qüvvəsi ilə çalışın. Onlar kinematoqrafin əsaslarını derindən öyrənsinlər. Əger kiminsə ürəyi gördüyü işə yatırısa, başqa bir işin qulpundan yapışın. Bunun həm özüne xeyri olar, həm də cəmiyyətimizə.


Men respublika əhəmiyyətli fəxri təqaüdçüyəm, həm də Böyük Vətən Müharibəsi iştirakçısıyam. Özüm də gümrah hiss edirəm. Ancaq indi mənim də istirahət vaxtımı qatmışdır. Ondan arxayınam ki, kinostudiyamızda layiqli əvəzedici gənclərimiz az deyil".

Ağahüseyin müəllim bu nəsihetamız sözleri mənə düz 26 il bundan əvvəl, 1989-cu ildə A.M.Şərifzadə adına Aktyorlar Evinde onunla bağlı keçirilən 80 illik yubileyi günü demişdi.

Ötən illər ərzində milli kinematoqrafiyamızda çox şey dəyişmişdir: filmlərimiz nəinki beynəlxalq kinofestivallarda nümayiş etdirilir, həm də bir çox mükafat və diplomlara layiq görülür. Kinostudiyada gənclərin böyük bir dəstəsi çalışır. Onlar dünya şöhrəti "Oskar" mükafatına layiq görülmək üçün cəhdler də göstərirlər.


Kinomuzu yaradınları, onu inkişaf etdirənləri isə biz heç zaman unutma-malıyalıq. Böyük şairimiz Səməd Vurğunun təbərinə:

*Ölüm sevinməsin qoy, ömrünü vermir bəda,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatırə tek qalacaqdır dünyada,
Şəvrək yaşayanlar, sevilərkən ölenlər*



Aydin Kazimzade,
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət
Universitetinin dosenti,
kino tədqiqatçısı

53 il milli kinomuz üçün çalışan Ağahüseyin Kərimov



ləri titlərində onun da adına rast gəlirik: "Səs operatoru Ağahüseyin Kərimov".

Cox təessüf ki, bu gözəl insan artıq unudulmuşların sırasındadır. O, 1991-ci ilin mayın 20-də 82 yaşında vəfat etmişdir.

Mən Ağahüseyin müəllimlə 1963-cü ildən, kinoya gəldiyim ilk günlərdə tanış idim. Maraqlı həmsəhəbet idi. Bu peşəkar səs operatoru ilə bağlı apardığım qeydləri arxivimdə, A.Kərimova aid 175 nömrəli qovluqda qoruyub saxlayıram. Beləliklə...

Çoxdan ki söhbətdir. Moskvada Mərkəzi Sənədli Filmlər Studiyasında "Xəzər neftçiləri haqqında dastan" bədii-sənədli filmine baxış keçirildi. Baxışdan sonra Bədii Şuranın üzvləri və filmi görmüş tamaşaçılar yaradıcı kollektivi təbrik etdilər. Həmin axşam filmin səs operatoru Ağahüseyin Kərimovun üvənənə xoş sözərərən deyildi.

A.Kərimovun dediklərindən:

"Filmin çəkilişi Neft daşlarında qurtardıqdan sonra onun montaj edilməsi və səsəndirilməsi ilə Moskvada məşğul olduq. Hələ film çəkilən zaman men sinxron yazılışdan əlavə neftçilərin iş prosesində yaranan müxtəlif səsleri dələtə köçürürdüm. Ehtiyat üçün yazdırılmış bu səsler Moskvada filmi səsəndirərkən mənim işimi olduqca yüngüləşdirdi.

Filmin rejissor ssenarisində səs təribati qısa qeydlərlə yazılmış. Həmin qeydlər əsasında filmin səs əlaqələrini düzgün əks etdirmək üçün operator xeyli orijinal ideyalar getirməlidir.

Bəziləri səs operatoruna ikinci dərəcəli sima kimi baxırlar. Hətta mətbuatda filmlərə həsr olunmuş resenziyalarda səs operatorunun adı belə yazılır. Halbuki səs operatoru ister nitqi, müsələni, isterse də başqa səsəleri hadi-

Günlərin birində Ağahüseyin yoldaşlarından Kərim Əmirov və Əziz Şeyxovla sözü bir yere qoyub Leningrad Kino Mühəndisləri İnstitutuna daxil olmayı qərara alır. Ancaq iş eله getirir ki, yoldaşları Leningrada gedir, Ağahüseyin isə Tbilisiye - Kənd Təsərrüfatı İnstitutuna. Dostlar kino mühəndisi, Ağahüseyin entomoloq ixtisasına yiyələnlər.

Kərim "Azərfilm" kinostudiyasında artıq baş mühəndis işləyirdi. Bir gün onunla görüşərkən Ağahüseyini studiyaya dəvət edir. Beləliklə də, Ağahüseyin kinostudiyada çəkilishinə hazırlıq görülür "Bakıllar" tarixi-inqilabi filmdə səs operatoru assistenti vəzifəsinə qəbul olunur.

A.Kərimov bu sahədə ilk təcrübəni mehz "Bakıllar" filmində keçir. Həmin filmdə iki səs operatoru çalışır: İ.Ozerski və P.Pavlov. O, ölkənin ən yaxşı səs operatorlarından olan P.Pavlovun assistenti idi. Həmin filmde işlədiyi qısa müddət ərzində təcrübəli səs operatoru gənc həmkarına çox şey öyrədə bilir.

Bunun ardınca, 1939-cu ildə "Kəndlilər" tarixi-inqilabi filmi istehsala buraxılarda mərhum rejissor Səməd Mərdənov Ağahüseyini öz çəkilish qrupuna dəvət edir.

Kinostudiyada yarım əsr ərzində A.Kərimov kimlərlə işləməyib. O, Səməd Mərdənov, Viktor Turin, Lətif Səfərov, Rza Təhmasib, Nokolay Leşşenko, Aleksandr Zarxi, İosif Xeyfis, Roman Karmen, Hüseyn Seyidbəyli, Ağarş Quliyev, Həsən Seyidbəyli, Sergey Yutkeviç kimi görkəmli rejissörərlərə əməkdaşlıq etmiş, məşhur aktyorlardan Mirzəağa Əliyev, Ələsgər Ələkbərov, Nikolay Oxlonkov və Nikolay Kryuchkovla yaxın dost olmuşdur.

Azərbaycanda kinoya səsin gəlməsi ilə bağlı ortaya bir sıra çətinliklər çıx-

olurduq.

Köhnə kinostudiyada iki baxış zalı-

mız var idi. Onlardan birinde həm səs

yenidən yazılırdı, həm də səsəndirmə

aparılırdı. İş çox olduğu üçün gecələr

də işləməli olurduq".

Azərbaycanın əməkdar incəsənət xadımı, kinorejissor Zeynəb Kazimzova A.Kərimovun ömrü-gün yoldaşı idi. Onun da adı unudulmuşlar siyahısına düşmüşdür. Zeynəb xanım indiki Bakı Dövlət Universitetini bitirmişdir. Ağahüseyin müəllimlə eyni vaxtda, 1936-cı ildə "Azərfilm" kinostudiyasına işləməyə gelmiş, həmin il "Almaz" bədii filminde komissiyanın üzvü rolunda çəkilmişdir. Amma bundan sonra "Dəcəl dəstə" filminde rejissor köməkçisi, "Səbuh"da rejissor assistenti, "Fətəli xan", "Bakının işçiləri" və "Telefonçu qız"da II rejissor, "Dağ meşəsindən keçərkən" novelasında quruluşlu rejissor işləmişdir.

Z.Kazimzova sənədli kino rejissoru kimi tanınmışdır. "Akif Cəferovun briqadası", "Əziz Əzimzadə", "Umnisə xanım", "Sevil Qaziyeva", "İgidliyin əbədiyər sənən", "Muğan qızı", "Sürəyya", "Gəmərlə tarlaya çıxır" və s. sənədli filmlərini, kinojurnallar üçün çoxlu süjetlər çekmişdir. Zeynəb xanım 1984-cü ildə vəfat etmişdir.

A.Kərimovun xatirələrindən:

"Zeynəb xanım bu gün aramızda olmasa da, onun surəti həmisi gözlerim öündədir. Söhbətləri qulaqlarımızda səslenir. Zeynəb xanımla "Səbuh" filminde birgə işləyəndən sonra evlənmişik. Uzun illər dublyajda da bir yerde çalışmışq: o, rejissor olub, mən də səs operatoru.

Zeynəb xanım çox işgüzər, özüne qarşı tələbkar, hər şeyin yerini bilən adam idi. İşdə də, evde də səliqə-sahmanı çox sevərdi. Nəinki özünün, həm də həmkarlarının müvəffeqiyətinə uşaq kimi sevinardı".

KINO

21